



EU4Energy



## Azərbaycanın Uzunmüddətli Enerji Strategiyasının Hazırlanmasına Dəstək

### Tərəflərin Məsəliahətləmə Seminarı

26 sentyabr 2018-ci il

Parkın oteli Bakı, Fizuli iclas zalı

### TƏDBİRİN GÜNDƏLİYİ

9:30 – 10:00	Qeydiyyat və kofe
10:00 – 10:15	Salamlama nitqləri
<b>Salamlama nitqləri</b> J Cənab Samir Vəliyev, Azərbaycan Respublikası energetika nazirinin müavini J Xanım Nataliya Miolato, Enerji və İqlim üzrə Proqram Meneceri, Avropa Komissiyası, Avropa Qonuluq Siyasəti və Geni İlm Məzakirələri üzrə Baş Direktorat	
10:15 - 12:30	<b>1-ci Sessiya: Enerji Strategiyasının hazırlanmasına dair A-nin nə yaxıt crüb nümunələri</b>
Z Xanım İka Levinqton, DNVGL: <i>A ölkələrinin enerji strategiyalarının təhlilinin xülasəsi</i>	
- Cənab Onur Özgün, DNVGL: Enerji sektorunun gələcək inkişafı proqnozunun ("Enerji Keçid Baxımının") hazırlanması üçün modelləndirilməsinə yanaşması	
11:00 - 11:15	<b>Kofe fasiləsi</b>
- Cənab Markus Fager-Pintilä, Beynəlxalq Enerji Agentliyi: Enerji sektorunun modelləndirilməsinə dair giri	
- Cənab Radu Dudau, Enerji Siyasəti Qrupu: <i>Enerji Strategiyasının hazırlanması və sənədlərinin modelləndirilməsi üzrə Rumıniya təcrübəsi</i>	
<b>Dəyirmi masada müzakirə və 1-ci sessiyadan idə edilən nəticələr</b> Moderator: EU4Energy ekspertləri qrupu	

Please note that by participating in this event, you consent to our processing of your personal data as well as being photographed and audio/video recorded. You can change your data or have them deleted at any time. If you have any questions or comments, please refer to [legalaffairs@encharter.org](mailto:legalaffairs@encharter.org).



Funded under the EU4Energy Initiative of the European Union



EU4Energy



<b>12:30 – 13:30</b>	<b>Nahar</b>
<b>13:30 – 15:30</b>	<b>Uzunmüdd tli v geni miqyaslı enerji strategiyasının hazırlanmasına do ru - Strateji m qş dl r v sektorun prioritetl ri üzr müzakir</b>
<b>EU4Energy ekspertl ri qrupu t r find n t qdimat:</b> Z Xanım İka Levinqton, DNVGL Z C nab Oleksandr Raqozin, DNVGL	
<b>Neft v Qaz sektoru</b> Z Xanım Gülmir Rzayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Ara dırmalar M rk zi: <i>Az rbaycanın neft-qaz sektorunun inki afı üçün ça ır ır lar / istiqam tl r</i> Z C nab Elnur Soltanov, ADA universiteti: <i>Az rbaycanın enerji siyas ti v strategiyası üçün ça ır ır lar / istiqam tl r</i> Z M ruz çit sdiq edilm lidir, ADA universiteti: <i>Qlobal d yi ikliml r v inki aflara uy un enerji s navesinin modernl dirilm si</i>	
<b>Elektrik Enerjisi sektoru</b> - C nab N riman R hmanov, T miz stehsal v Enerji Effektivliyi M rk zi: - <i>2050-ci il q d r enerji sektorunun inki af tendensiyalarına t sir ed n amill r</i> - C nab Valeh N sibov, Azərbaycan Elmi-T dqiqat v Layih -Axtarı Energetika nstitutu: <i>Az rbaycan – 2030 –ci il q d r elektrik enerjisin t l batın proqnozu</i>	
<b>D yirmi masada müzakir v 2-ci sessiyadan ld edil n n tic l r</b> Moderator: EU4Energy ekspertl r qrupu ç i Qrupunun üzvl ri v dig r t r fda ların Azərbaycanın uzunmüdd tli Enerji Strategiyasının hazırlanması üçün strateji m qş dl ri, sektor prioritetl ri v praktiki yana malar üzr mövqel rin dair qısa müdaxil l ri	
<b>15:30 - 16:00</b>	<b>Ba lanı nitql ri v növb ti addımlar</b> Energetika Nazirliyi v EU4Energy qrupunun nümay nd l ri

Please note that by participating in this event, you consent to our processing of your personal data as well as being photographed and audio/video recorded. You can change your data or have them deleted at any time. If you have any questions or comments, please refer to [legalaffairs@encharter.org](mailto:legalaffairs@encharter.org).



Funded under the EU4Energy Initiative of the European Union